

3

2025

ISSN-0207-4710

# GÖYƏRÇİN



## HEYVANLARIN DİLİ

(Litva xalq nağılı)

Ömrünün son günlərində ata yeganə oğlunu çağırıb dedi:

- Çörək səpənə həmişə çörək çatar.
- Atasının nə demək istədiyini başa düşən oğul hər gün çörək bişirib dəniz kənarına aparar, suya atırı. Çörək qurtaranda isə onun qırıntılarını da dənizə səpməyi unutmadı. Bir dəfə çörək ovuntusundan qarnı doymayan balina bərk qəzəbləndi, oğlanı uddu və balıq padşahının yanına apardı. Balıq padşahı soruşdu:
- Sən bu oğlanı niyə uddun? O, əlinə bir şey düşən kimi gətirib səni yediddirdi, sən isə onun yaxşılığınıñ əvəzini pisliklə verdin.

Balina çox utandı. Günahını yumaq üçün oğlana heyvanların və quşların dilini öyrətdi, sonra onu sahilə çıxardı. Ancaq xəbərdarlıq etdi



## HEYVANLARIN DİLİ

(Litva xalq nağılı)

ki, sənin quşların və heyvanların dilini başa düşməyini heç kəs bilməməlidii. Sirri açsan, elə o anda öləcəksən.

Balinanın qarnından azadlığa çıxan gənc çox yorulmuşdu. Ona görə bir az gedib dayandı, bir ağacın kölgəsində uzandı ki, dincini alsın. Oğlanın yatdığını görən bir qarğa uçaraq onun ayağının üstüne qondu və dimdiklərini işə saldı. Oğlan yuxudan oyansa da, özünü yuxululuğa vurdu və tərəpənmədi. Qarğa daha da cəsarətlənib onun qarnını dimdikləyəndə oğlan əl atıb onu tutdu. Qarğa öz özünə dedi:

- Bu oğlan məni buraxsaydı, ona xəzinənin harada basdırıldığını göstərərdim.

Gənc oğlan bu sözləri eşidən kimi qarğanı buraxdı. Qarğa tez uçub bir daşın üstünə qondu. Oğlan daşın yanına gedib onu qaldıranda gördü ki, burada çoxlu qızıl var. O, sevinə-sevinə qızılları torbasına yiğib kəndə qayıtdı. Özünə gözəl ev tikdirdi, ailə həyatı qurdı.

Bir gün həmin adam tövləyə gedəndə keçinin öküzə özünü xəstə göstərməyin yollarını öyrətdiyini eşitdi. Öküz özünü xəstəliyə vurdu ki, sahibi onu işləməyə aparmasın. Sahibi öküzün əvəzine keçini aparıb onu cütə qoşdu və yer şumlamağa başladı.

Axşam keçi özünü zorla tövləyə çatdırıb dedi:

- Sahibimiz bıçağı itiləyir. O deyir ki, əgər öküz sabaha kimi sağalmasa, onu kəsəcəyəm.

Bu söhbəti eşidən oğlan özünü saxlaya bilməyib güldü. Bunu görən arvadı təəccübəndi və ərindən soruşdu:

- De görüm nəyə gülürsən?
- Kişi dedi ki, ay arvad, üz vurma, mən bu sirri açan kimi öle bilərəm.



Arvad ərindən əl çekmədi:

- Ölsən də, qalsan da niyə gülməyinin səbəbini deməlisən. Yoxsa baş götürüb evdən gedəcəyəm.

Kişi həyat yoldasını çox sevirdi. Ona görə onun əzab çekməyini istəmədi. Düşündü ki, onsuza da əvvəl-axır öləcəyəm. Yaxşısı budur ki, sirri açım, mən ölsəm də arvadım əzab çekməsin.

Beləliklə, oğlan özünü ölümə hazırlamağa başladı. Bunu hiss edən it yal yeməkdən imtina elədi, ən dadlı yeməyə belə dilini vurmadi.

Birdən bir xoruz itin yanına qaçıdı və onun nə üçün yeməkdən imtina etdiyini soruşdu. It kefi kök xoruzu danlamağa başladı:

- Utanmırısan? Sən qarnının hayndasan, xəbərin yoxdu ki, sahibimiz bu gün-sabah oləcək.

Məsələnin nə yerde olduğunu bilən xoruz qanadlarını çırıp hirsli-hirsli banladı:

- Ölür cəhənnəmə ölsün. O adam ki, sərr saxlamağı bacarmır, elə ölsə yaxşıdı.

Bunu eşidən oğlan ölüm yatağından qarxbı kişiləndi:

- Arvad, gəl daşı ətəyindən tök. Mən sənə onsuza da heç nə deməyəcəyəm. Kişi sərr saxlamağı bacarmırsa, axı o nə kişidi?

Arvad səhvini başa düşdü. Ondan daha heç nə soruştadı. Onların xoşbəxt həyatı yenidən öz axarına düşdü...

Tərcümə edib uşaqlar üçün işləyən: R.Y.Əliyev

